

Tanınmış araştırmacı yazar Xaqani İsmayılin "Ermanıların müselmanlara, xristianlara və yahudilərə qarşı soyqırımı" kitabı bədnam qonşumuzun bütün yalanları ifşa edən, onların xislatını oraya çıxaran və bir çox tarixi faktlara işq tutan ən mükəmməl vasitələrdən biridir. Müəllifin böyük zəhməti hesabına 3 dildə - Azərbaycan türkçəsi, rus və ingiliscə çap olunan kitabının, xüsusun da bütün dünənin diqqətinin Qarağabağ yönləndiyi indiki ərafadə, geniş yayılmasına ciddi ehtiyac duyurur. Odur ki, AMEA Tarix İnstitutunun və İnsan Hüquqları İnstitutunun rəyi və tövsiyəsi ilə nəşr olunan bu kitabın "Hürriyyət" qəzətində hissə-hissə dərcinə qərar verdik. Buyurun, oxuyun.



(Əvvəl ötən sayılarımızda)

Kibris erməniləri kilsə üssü ilə Livan ermənilərini Türkiyənin eleyhine teşkil etmiş; 24 Aralıq (dekabr) 1964-cü ilde Kibris Xarıç İşler naziri Kipriatosun vəsaitesilə BMT Tehlükəsizlik Şurasında "erməni meselesi"ni yenidən gündəmə çıxarmağa müvəffəq olmuşlar. Kipriatos 1915-ci il Kocurma Qanunu ilə bağlı hadisələrin 50 ilini qeyd edəcəklərin bildirək, türklərə qarşı futbolşayı - erməni "pas"ına "pas"la cavab vermişdir.

Kibris erməniləri makaros Makarios Hebeştanın başkəndi Əddis-Əbabədə İmparator Haile Seasiyin iştirakı ilə olan toplantıda Kibris məsələsinin Türkiyəye qarşı qulanmış, onda ermənilərə de Türkiye'de muxtariyyət verilməsin istədikləri bildirmişdir.

Kibris ermənilərinin deputati Berj Tilbianın başçılığı ve Ermenilərin baş patriarxi Vazgenin emri ilə, Rum Təmsilciler Meclisinin Başçısı Glafkos Kleridesin himayəsi altında Kibris erməniləri 24 Haziran (iyun) 1915-ci ildə Melkonyan İnstitutunda "soyqırım"ın 50 ilinə anmışlar.

29 aprel 1982-ci ildə ise Kipr Rum Parlamenti "1915-ci

Ermanıların müselmanlara, xristianlara və yahudilərə qarşı soyqırımı

KİPR VƏ ERMƏNİLƏR

ildə erməni xalqına qarşı soyqırırmış, Türk rejimi tərəfindən teşkil olmuş şəkilde gerçəkləşdirilmişdir" - qənaətinə bəyan etdi.

"BBC 6 Temmuz (iyul) 1987-ci il tarixində Israfil İstiqbarat Teşkilatının bilgisine dayanaraq Kıbrısda, Trodos dağlarında düşərgələrdə, ASALA-ya mensub erməni terrorçularının təlim gördüyü xəberini yaymışdır. Xəberde, Güney Kıbrıslı düşərgələrdə 700-ə yaxın erməni, kurd və kibrislı rum terrorçunun öydəridiyi, ASALA-nın Suriyadakı bir neçə düşərgəsinin Güney Kibrisa dəsidi, bu düşərgələrə madid destəyi təmin etmək məqsədi ile Ermeni Milli Hərəkatının Lefkoşanın Rum kesimində, Afina ve Tripoliye irtibat (xəber) və bağışlı şöbələri qurduğuna bildirilir".

Kibris Rum Yönətimi Ermenistan Respublikası ilə yüksək səviyyədə alaqlarə malikdir və strateji tərəfdəşlik etməkdədir.

"Yunanistanın hərbi məktəblərində çox sayıda erməni zabitlər eytildi və bu zabitlərə esgeri təhsilləri onçəsində Güney Kıbrıslı yunan dili öydərildi".

Güney Kıbrıslı ermənəcə radio verilişleri yayınları və "Paros" dərgisi (hem də rumca) neşr olunur.

"Kibrislı rumlar dəstəyi ilə adada Ermeni Gizli Qurtuluş Ordusunun düşərgələri feal durumdadır. 17 türk diplomatiya sui-qəsd yaparaq öldürən və terroru qurumun minden çox terrorçu üzvü vardır".

Güney Kıbrıs parlamenti 25 aprel 2002-ci il tarixli toplantıda "Ermeni soyqırımı"nı anma tədbiri təşkil etmiş, həmin parlamentdə ermənilər təmsil edən Petros Kalayciyan da hər bir erməni adından təşəkkürün bildirmiştir.

Güney Kıbrısın bütün partiyaları da eyni mövqedən dayanaraq, 1915-ci il hadisələrində türkləri ittiham platformasından çıxış edirlər.

Ermənilərin yüz illər boyu türklərə qarşı yaptığı soyqırımlar, yunanların 1919-1922-ci illərdə Anadoluda Türkiyəni işğal etmeye çalışması ilə bağlı töküdüy türk qanı və rumlarla yunanların 1963-1974-cü illərdə Kibris türklərini qətləmə uğratmaları azmış kimi Yunanistan-Güney Kipr-Ermenistan üçlüğünün yüksək siyasi, hərbi işbirliyində təbii ki, yenə de əsas məqsəd türklərə qarşı təfəəf-fəsədlərin, köhnə və təze iddiaların planlanmasıdır.

Bunların yürütdüyü anti-türk, anti-islam siyasetin qarşı-

lığında bəzi müselman ölkələri (Livan, Falestin, Su-riya) və o cümlədən, Ermenistan-Yunanistan-İran siyasi üçlüyüne qatılmış (17.) cənub qonşumuzun mövqeyi təessüs doğurur.

GÜRCÜSTANDA ERMƏNİLƏRİN TÖRƏTDİYİSOYQIRIM VƏ SALDIRILAR

Tarixi bəlgelərə görə, 1890-1909-cu illərdə Osmanlı ərazisindəki Ərzurum, Kars, Yozgat, Çorum və b. yaşayış məskənlərində üsyan eden ermənilər bəlli hissəsi once Qafqazda təlim alıqdan və Osmanlıya keçərək fitne-fasad, üsyan törətdikdən sonra da geri qəçmiş, bunların arxasında yerli ermənilər terror akisiyalarına keçmişlər.

Daşnaklарın o zamanki həsrini təsəvvür etmek üçün bildirək ki, həle 1892-ci ilən etibarən milli ordu qurmaq yolunda təcili tədbirlər görünen erməni liderləri, artıq 1905-ci ilde, Qafqazdakı ilk açıq silahlı toqquşmalar zamanı 100000 nəfərlik etnik ordu yaratmağa naməl olmuşdur. "Ermenilər hele 1903-cü illerde Batum limanında bomba partlatmış, bir neçə qatar qazası, küçə qarışığıları, gətdikcə artan soyğunluq olayları, daha sonra isə bir neçə siyasi sui-qəsd gerçəkləşdirmişdilər".

Ermənilərin 1917-ci ilin dekabrından 1918-ci ilin 8/21 mayınadək Axalkəlek bölgəsinin müselmanlarına necə qan undurması haqqda rus hərbi həkimi, memuarçı Xoroşenkon belə yazır: "Keçən il noyabrın sonunda Ağbabalı 8 müselman yeri ləhrəndən ot almaq üçün Boqdanovka kəndinə geldi. Bundan xəbərdar olan Xocayək kəndinin ermənilər derhal həmin səkkiz müselmanın etrafını sararaq xəncərlər onların üzərinə hücum etdilər. Dördünənələrək, gözlerini oyular, dillerini kəsdlər. Nəhayət cəsədlərə çeşidli işğencələr yadıldıqdan sonra digər dördündən de silahla öldürüb cəsədlərini Ağbabalılırlara təsli məsləhətlər. Xəncərlər öldürdükleri dörd cəsədi de qılından keçirilmişdir".

1918-ci ilin yanvarında ermənilər islam kəndlərinə hücum etməye başladılar. Əvvəl "Silahlarını bize təhlil versəniz, size birey etmər" deye onları aldatmağa başladılar. Müselmanlar ermənilərin bu sözlərinə inanaraq silahlarını



təsli etdilər. Ermenilər müselmanların silahlarını aldıqdan sonra bu kəndləri qəlib-dəğidirdilər: Tospolya, Kokiya, Zərvan, Tonokan, Külliş, Pankana, Soqoma, Kuvasi, Aloveza və Gümris. Bu kəndlərin üzərindən bütün qida və əşyalarını götürdülər. Kənd əhalisinin bəlli hissəsi derhal öldürülərək, qalan qadın və kişi-lər esir kimi Axalkəlek qəsəbəsine aparıldılar... Aclıq və çirkədən esir müselmanları arasında tif (bröşnöy) [qarın yatağı - X.I.] xəstəliyə peydə oldu. Həkimlərin esirleri zəruri qidalandırma və temizləyiş şərait yaradılması barədə müraciətini ermənilərin qəbul etməməsi müselmanların qırılmasına səbəb oldu. Kimse bu müselmanlara yardım edə bilmədi".

Abastuman və Borçam bölgələrindəki hadisələr haqda rus zabiti Matoyev 17 aprel 1918-ci il tarixli məruzəsində deyir: "Ermenilər, emre və qaydalara uymayaraq bir neçə müselman kəndini yandırdılar, fəlli (suçluları - X.I.) bulundı. Abastuman və Borçamdan telegraf və telefon keşidli. Bir tərəfə çıxmış olmur. Kəndlər bizdən imdad isteyir, bizdə imdad yox".

Türk hökuməti və türk eserləri öz işi ilə meşğul olanlar-a heç bir şey yapmaz və işləməz. Mal və mülklərini də mü-hafizə edərək onlara yardım edər. Əhalinin yerlərinə gəlməsini, sahibsiz qalan evlər-dəki əşyasına sahib olmasına və sahibsiz qalan evlərin zay (karab) olmaqdə olduğunu Türk Hökuməti bize bildirir...

Son almanın taqımı Tiflisden çəkilən kimi Ermenistan Gürcüstənə ərazi iddiası ilə savaşa başladı.

Gürcüstəninin "Versiya" qəzeti (17-18 dekabr 2008-ci il) dərc olunan məqaləyə və 1918-ci ildə Qafqaz bölgəsində olan alman qüvvələrinin baş komandanı baron Kress Kresenştaynın "Menim Qafqaz missiyam" adlı kitabında (Tbilisi, 2004, alman dilində, səh.108) xətitlərinə əsasən isə malum olur ki, 1918-ci ilin dekabrında ermənilər Borçalıda meskunlaşmış ermənilər ayaga qalxdılar: buradakı Şulaver erməni kəndindən silahlı çatışalar azərbaycanlılar yaşıyan İmir, Sa-

raclı, Yuxarı Saral, Aşağı Saral və Goraxı kəndlərinə hücum çəkərək, bu yaşayış məntəqələrini dağıdırıb, talayıb, yandı-

Ermənilərin bu cür fealiyyətlərinin sahibi olan ingilis qəzetçisi Scotland-Lidel 30 yanvar 1919-cu il tarixində Tiflisdə dərc olunmuş məqaləsində tam haqlıydı: "Daşnak üçün öldürdürülmüş erməni dəhizdir. Ermənilərin ölüsü qalxıb deyr ki, men özüm olmamışam, məni öldürmüslər".

Ermənistən-Gürcüstən savaşında ermənilər Tiflisə yaxınlaşmışdır, bununla belə 1920-ci ilin payızında Kazım Qarabəkir paşanın daşnakları öz "köhnə" mövqelərini oturtmaq üçün eks-hücumu kəcdiyi zaman ermənilər gürçüldən yanaqacardılar.

Xoroşenko sonra qeyd edir ki, 1918-ci ilin rum təqvimlə 8 (miladi 21) mayında Türk ordusu Karsak kəndində ayaq basan kimi ermənilər qəcməyə başlıdılardı. Qaçmaqda başlıdılardı: Tospolya, Kokiya, Zərvan, Tonokan, Külliş, Pankana, Soqoma, Kuvasi, Aloveza və Gümris. Bu kəndlərin üzərindən bütün qida və əşyalarını götürdülər. Kənd əhalisinin bəlli hissəsi derhal öldürülərək, qalan qadın və kişi-lər esir kimi Axalkəlek qəsəbəsine aparıldılar... Aclıq və çirkədən esir müselmanları arasında tif (bröşnöy) [qarın yatağı - X.I.] xəstəliyə peydə oldu. Həkimlərin esirleri zəruri qidalandırma və temizləyiş şərait yaradılması barədə müraciətini ermənilərin qəbul etməməsi müselmanların qırılmasına səbəb oldu. Kimse bu müselmanlara yardım edə bilmədi".

İndi de ermənilərin dezinformasiyası və tabliğatı neticəsində yaranmış anti-türk atmosferinə münasibətdə gerçəkləri Kutaisi valisi Cuqaşvili-dən eşidək: «Türkər keşir, öldürür, deye şayieler çıxır, mən size bayan edirəm ki, bu doğru deyildir.

Türk hökuməti və türk eserləri öz işi ilə meşğul olanlar-a heç bir şey yapmaz və işləməz. Mal və mülklərini də mü-hafizə edərək onlara yardım edər. Əhalinin yerlərinə gəlməsini, sahibsiz qalan evlər-dəki əşyasına sahib olmasına və sahibsiz qalan evlərin zay (karab) olmaqdə olduğunu Türk Hökuməti bize bildirir...

Son almanın taqımı Tiflisden çəkilən kimi Ermenistan Gürcüstənə ərazi iddiası ilə savaşa başladı.

Gürcüstəninin "Versiya" qəzeti (17-18 dekabr 2008-ci il) dərc olunan məqaləyə və 1918-ci ildə Qafqaz bölgəsində olan alman qüvvələrinin baş komandanı baron Kress Kresenştaynın "Menim Qafqaz missiyam" adlı kitabında (Tbilisi, 2004, alman dilində, səh.108) xətitlərinə əsasən isə malum olur ki, 1918-ci ilin dekabrında ermənilər Borçalıda meskunlaşmış ermənilər ayaga qalxdılar: buradakı Şulaver erməni kəndindən silahlı çatışalar azərbaycanlılar yaşıyan İmir, Sa-

(Ardi var)